

**A**zərbaycanın Xalq yazarı, professor Əzizə Cəfərzadə, ilk dəfə olaraq 1974-cü ildə Cənubi Azərbaycanın aşiq və şair qadınları haqqında da məlumat verən, Azərbaycan qadınılığının bir növ poetik salnaməsi adlandırılan, daha çox ah-feryad səsləri ucalan "Azərbaycanın aşiq və şair qadınları" adlı antologiyani "Gənclik" nəşriyyatında çap etdirmişdi.

## "Mələk xisletli, tuti dilli, ər ürəkli Mərziyyə!"

Keşməkeşli həyatını, böyük vətənpərvərlik hissələrini şeirin dililəyə əbədileşdirmiş, qısa, lakin çoxmənəli ömrünün şeirə dönmüş qəlpələrini bize yadigar qoyub getmiş fədai şair Mərziyyə Əhmədi Üskülü Dalğanın həyatı və fəaliyyəti haqqına qısa məlumatın və "Mən Güneşi sevirəm", "Dalğa", "Mən və Dəmavənd" əsərlərinin də yer aldığı "Azərbaycanın aşiq və şair qadınları antologiyası" 2005-ci ildə yenidən Ə.Cəfərzadənin tərtibində "Avrasiya Press" nəşriyyatında çap edilib.

hekayələr yazdırın, yaşıdlarının inqilabi mübarizə yolu haqqında böyük bir xatirat yazıb İranın fədai gənclərinin mübarizə yolunu işıqlandırdın. Bütün bunlar yaşının ölçüsünə siğmir, mənim balam!".

Professor Əzizə Cəfərzadə Mərziyyə Üskülünün "savak"çıllarla gərgin mübarizədə neçə-neçə şah nökərini öldürdükdən sonra amansızcasına güllələnməsinə ağı deyirdi: "Sən hələ nələr yazardın, nələr yarada bilerdin, lakin qoymadılar. Güllələdilər səni... Bu, adı atışmada atılan güllə deyildi.



Xalq yazarı Ə.Cəfərzadənin alovlu şair, istedadlı nasır, publisist, fədakar müəllim, yalnız Cənubi Azərbaycanda deyil, İranda, bir çox Şərqi ölkələrində milli qurtuluş hərəkatının iradəli yolcusu, xalqımızın əfsanəvi igid qızı kimi tanınan Mərziyyə Əhmədi Üskülüyə məhəbbəti daha çox idi. O, cənublu xanım şairə doğma ana məhəbbəti bəsləyirdi. Onu "qızı", "gəlinim", "balam" adlandırdı.

Mərziyyə Əhmədi Üskülünü Azərbaycanın bu tayında tanıdan ikinci yazı olan "Səni kim unudar, Mərziyyə!" adlı məqaləsində Ə.Cəfərzadə yazdı: "Şəklinə baxıram sadə bir qız, nəcib bir insan, ziyalı bir müəllim canlanır gözlərimdə. Səndə nə böyük istedad, nə böyük təpər varmış. Az ömründə gördüğün işlər hesablansa, kitaba sığmaz, Mərziyyə xanım! Amma mən sənə xanım da deyə bilmirəm, ana öz balasına xanım deyərmi? Sən mənim xalqımın istedadlı, gənc qəlbini el uğrunda şam kimi şölənləndirən balasın! Silaha sarıldın, atəş açdın o zərif əllərinlə, nifrət yağırdırdın - gül yarpağı dodaqlarınla, zəmanənin zöhhaklarına qarşı üsyana çağırdın - qızılıq səsinlə!

Mərziyəcan! Sən dünyada 29 il yaşadın. Bu 29 ildə nələr etdin, nələr etmədin, gizli dərnəklərdə dünyadan ən mütərəqqi inqilabi nəzəriyyələrini öyrəndin və öyrətdin, şeirlər yazdır,

Səher saat 10-da "Sübün nazəndə çağında" amma elə o gün sənə dəyən güllələr səni İran xalqının mübarizə tarixinə yazdı, qanla yazdı, silinməz əbədi xətlə yazdı. Cəngavərlik səhifəsində sən Janna d'Arkin daha şöhrətli, mələk xisletli, tuti dilli, ər ürəkli igidim!"

Əzizə xanım 1987-ci ildə qələmə aldığı "Yora bilməz yollar sizi..." (Cənub Azərbaycanda yaşayan qadın şairlerin yaradıcılığı haqqında) adlı məqaləsində də M.Ə.Üskülüyə, onun yaradıcılığına səmimi münasibətini bildirmişdi.

Güney Azərbaycan vətənpərvəri, adını tarixə qızıl qanı ilə həkk edən M.Ə.Üskülünün taleyindən "Mərziyyə" poemasında yanıqlı bir dillə, poetik ehtirasla söhbət açan Xalq şairi Bəxtiyar Vahabzadənin də, "Hər kəs Güneşə sevsə" poemasında "Bu sədlərin, sərhadlərin üzərində qanımı qaynadan qardaş duyğusu nə nağıldı, nə fərziyə!" söyleyən Xalq şairi Sabir Rüstəmxanlının da, Xalq yazarı Əzizə Cəfərzadənin feryad dolu "Səni kim unudar, Mərziyyə!" məqaləsinin çapını təşkil edən, onun surətini çoxaltdırıb geniş oxucu kütləsi arasında yayan professor Abbas Zamanovun da xalqımızın igid qızı Mərziyyə Əhmədi Üskülüyə məhəbbəti sonsuz idi.

**Lətifə MİRZƏYEVA,  
Nizami Gəncəvi adına Ədəbiyyat  
Institutunun böyük elmi işçisi**